

“Beynəlxalq Telekommunikasiya Reqlamenti”nin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:

2012-ci il dekabrın 14-də Dubay şəhərində imzalanmış “Beynəlxalq Telekommunikasiya Reqlamenti” Azərbaycan Respublikasının ona dair qeyd-şərtləri ilə təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2014-cü il
№ 895-IVQ

**Beynəlxalq Telekomunikasiya İttifaqının Beynəlxalq Telekomunikasiya üzrə
Ümumdünya Konfransının**

YEKUN AKTLARI¹

(Dubay, 2012-ci il)

**Beynəlxalq Telekomunikasiya Reqlamenti
Giriş**

1. Hər bir dövlətin öz telekommunikasiya xidmətlərini tənzimləmək haqqında suveren hüquqa malik olduğunu nəzərə alaraq, bu Beynəlxalq Telekomunikasiya Reqlamentinin (bundan sonra - Reqlament) müddəaları telekommunikasiya xidmətlərinin inkişafı və daha səmərəli fəaliyyəti, habelə bütün dünyada telekommunikasiyanın daha ahəngdar inkişafına nail olmaq istiqamətində Beynəlxalq Telekomunikasiya İttifaqının məqsədlərinin əldə olunması üçün

BTİ-nin Nizamnaməsinə və Konvensiyasına əlavədir.

İnsan hüquqları sahəsində götürdükləri öhdəliklərə hörmət etməklə və onları qorumaqla, üzv dövlətlər bu Reqlamenti həyata keçirmək üçün hazır olduqlarını təsdiq edirlər.

Bu Reqlamentdə üzv dövlətlərin beynəlxalq telekommunikasiya xidmətlərindən istifadə etmək hüququ tanınır.

Maddə 1

Reqlamentin məqsədi və tətbiq sahəsi

2. 1.1 a) Bu Reqlament əhaliyə beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi və təmin olunması, eləcə də belə xidmətlərin göstərilməsi üçün istifadə olunan beynəlxalq telekommunikasiyanın əsas ötürülmə vasitələri ilə əlaqədar ümumi prinsipləri müəyyən edir. Bu Reqlament kontentə aid olan telekommunikasiya aspektlərinə toxunmur.

2 A. *abis*) Bu Reqlamentdə əhaliyə beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil olunması, təmin olunması və göstərilməsində iştirak etmək üçün üzv dövlət tərəfindən səlahiyyətləndirilən və ya tanınan istismar təşkilatlarına (bundan sonra - səlahiyyətli istismar təşkilatları) tətbiq edilə bilən müddəalar da əks olunur.

3. b) Bu Reqlamentin 9-cu maddəsində üzv dövlətlərin xüsusi razılaşmalar əldə etmək hüququ tanınır.

4. 1.2 Bu Reqlamentdə "əhali" termini hökumət orqanları və hüquqi şəxslər də daxil olmaqla, ümumilikdə əhali mənasında işlədilir.

5.1.3 Bu Reqlament telekommunikasiya vasitələrinin qlobal miqyasda arabağlantı və funksional uyğunluğuna imkan yaratmaq və texniki vasitələrin ahəngdar inkişafına və effektiv istismarına yardım etmək, eyni zamanda əhaliyə göstərilən beynəlxalq telekommunikasiya xidmətlərinin səmərəliliyini, faydalılığını və mümkünlüyünü dəstəkləmək məqsədi ilə tərtib edilmişdir.

6.1.4 Bu Reqlamentdə BTİ-nin Telekomunikasiya Standartlaşdırma Sektorunun (BTİ-T) Təvsiyələrinə edilən istinadlar həmin Təvsiyələrin hazırkı Reqlamentlə eyni hüquqi statusa malik olmasını bildirmir.

¹ Bu konfransın sonunda tərtib edilərək təsdiq edilmiş və İttifaqın konfranslarının, assambleyalarının və iclaslarının Ümumi Qaydalarının 162-ci bəndinə uyğun olaraq, Üzv Dövlətlər tərəfindən imzalanmaq üçün təqdim edilmişdir.

7. 1.5 Bu Reqlament çərçivəsində beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi və təmin edilməsi, hər bir qarşılıqlı əlaqə üzrə səlahiyyətli istismar təşkilatları arasında qarşılıqlı razılışma əsasında yerinə yetirilir.

8. 1.6 Hazırkı Reqlamentin prinsiplərini tətbiq edən zaman səlahiyyətli istismar təşkilatları BTİ-T-nin müvafiq Tövsiyələrinə maksimum və mümkün dərəcədə əməl etməlidirlər.

9. 1.7 a) Bu Reqlamentdə hər bir üzv dövlətin milli qanunvericiliyindən və belə qərar verməsindən asılı olaraq, öz ərazisində fəaliyyət göstərən və əhaliyə beynəlxalq telekommunikasiya xidməti göstərən səlahiyyətli istismar təşkilatlarının həmin üzv dövlət tərəfindən səlahiyyətləndirilməsini tələb etmək hüququ tanınır.

10. b) Maraqlı üzv dövlət uyğun hallarda bu xidmətlərin təchizatçılarna BTİ-T-nin müvafiq Tövsiyələrinin tətbiq olunmasını təkidlə tövsiyə etməlidir.

11. c) Üzv dövlətlər, lazım gəldikdə, bu Reqlamentin yerinə yetirilməsi üçün əməkdaşlıq etməlidirlər.

12. 1.8 Əgər Radiorabitə Reqlamentində başqa şəkildə göstərilməzsə, bu Reqlament istifadə olunan ötürülmə vasitələrindən asılı olmayaraq tətbiq edilməlidir.

Maddə 2 Anlayışlar

13. Hazırkı Reqlamentin məqsədləri ilə əlaqədar aşağıda göstərilən anlayışlar tətbiq olunmalıdır. Lakin bu termin və anlayışların başqa məqsədlər üçün tətbiq olunması məcburi deyildir.

14. 2.1 Telekommunikasiya - işarələrin, siqnalların, yazılı mətnin, təsvirlərin, səslərin və ya hər hansı növ məlumatların simli, radio, optik və ya digər elektromaqnit sistemləri ilə ötürülməsi, şüalanması və ya qəbulu.

15. 2.2 Beynəlxalq telekommunikasiya xidməti - müxtəlif ölkələrdə yerləşən və ya müxtəlif ölkələrə məxsus istənilən növ telekommunikasiya müəssisələri və ya stansiyaları arasında telekommunikasiya xidmətlərinin təqdim edilməsi.

16. 2.3 Hökumət telekommunikasiya xidməti - dövlət rəhbərlərindən; hökumət başçılarından və ya üzvlərindən; silahlı qüvvələrin, quru qoşunlarının, dəniz donanmasının və ya hava qüvvələrinin baş komandanlarından; diplomatik və ya konsulluq nümayəndələrindən; BMT-nin Baş katibindən; BMT-nin əsas orqanlarının rəhbərlərindən; beynəlxalq məhkəmədən çıxan telekommunikasiya məlumatları və ya yuxarıda göstərilən hökumət telekommunikasiya məlumatlarına verilən cavablar.

17. 2.4 Xidməti telekommunikasiya - ümumi istifadəli beynəlxalq telekommunikasiyaya aid olan və ya aşağıdakılar arasında mübadilə edilən telekommunikasiya xidməti:

üzv dövlətlər;

səlahiyyətli istismar təşkilatları;

Şuranın sədri, Baş katib, Baş katibin müavini, Büronun direktorları, Radio-Reqlamentar Komitənin üzvləri və İttifaqın yerləşdiyi yerdən kənarında rəsmi missiyanı yerinə yetirənlər də daxil olmaqla, İttifaqın digər nümayəndələri və ya səlahiyyətli vəzifəli şəxsləri.

21. 2.5 Beynəlxalq marşrut - müxtəlif ölkələrdə yerləşən və iki beynəlxalq son stansiya və ya telekommunikasiya müəssisələri arasında telekommunikasiya trafikinin ötürülməsi üçün istifadə olunan texniki vasitələr və qurğular.

22. 2.6 Qarşılıqlı əlaqə - iki son ölkənin səlahiyyətli istismar təşkilatları arasında aşağıdakılar mövcud olduğu halda, iki son ölkə arasındakı hər hansı konkret xidmətə daim aid olan trafik mübadiləsi:

23. a) bu konkret xidmətdə trafik mübadiləsi vasitələri: birbaşa kanallarla (birbaşa rabitə);

hər hansı üçüncü ölkənin tranzit məntəqəsi üzərindən (birbaşa olmayan rabitə);

24. b) bir qayda olaraq, qarşılıqlı hesablaşmalar.

25. 2.7 Hesablaşma məzənnəsi - səlahiyyətli istismar təşkilatları arasında razılaşmaya əsasən bu qarşılıqlı əlaqədə tətbiq edilən və beynəlxalq hesabların təqdim edilməsi üçün istifadə olunan məzənnə.

26. 2.8 Tutulan haqq - səlahiyyətli istismar təşkilatlarının beynəlxalq telekommunikasiya xidmətlərindən istifadəyə görə öz müştərilərinə təyin etdiyi və onlardan tutduğu haqq.

Maddə 3

Beynəlxalq şəbəkə

28. 3.1 Üzv dövlətlər qənaətbəxş xidmət keyfiyyətinin təmin olunması üçün beynəlxalq şəbəkənin yaradılması, istismarı və texniki təminatı sahəsində səlahiyyətli istismar təşkilatlarının əməkdaşlığının təmin edilməsinə çalışmalıdırlar.

29. 3.2 Üzv dövlətlər beynəlxalq telekommunikasiya xidmətlərinə olan tələbatı ödəmək məqsədi ilə kifayət qədər telekommunikasiya vasitələrinin təmin olunmasına çalışmalıdırlar.

30. 3.3 Səlahiyyətli istismar təşkilatları istifadə olunacaq beynəlxalq marşrutları qarşılıqlı razılaşma əsasında müəyyən etməlidirlər. Razılaşmanın əldə olunmasını gözləməklə və aidiyyəti son səlahiyyətli istismar təşkilatları arasında birbaşa marşrut olmadıqda, çıxış zənglərini ötürən səlahiyyətli istismar təşkilatı, müvafiq səlahiyyətli tranzit istismar təşkilatlarının və son səlahiyyətli istismar təşkilatının maraqlarını nəzərə almaqla, öz çıxış telekommunikasiya trafikinin marşrutunu seçmək hüququna malikdir.

31. 3.4 Milli qanunvericiliyə uyğun olaraq, beynəlxalq şəbəkəyə çıxış imkanı olan hər hansı istifadəçi trafiki ötürmək hüququna malikdir. Qənaətbəxş xidmət keyfiyyəti maksimal mümkün dərəcədə BTİ-T Tövsiyələrinə uyğun olaraq saxlanılmalıdır.

31A. 3.5 Üzv dövlətlər BTİ-T Tövsiyələrində müəyyən olunan beynəlxalq telekommunikasiya nömrələmə resurslarının yalnız bu resurslar ayrılmış təşkilatlar tərəfindən və yalnız ayrılması nəzərdə tutulan məqsədlər üçün istifadə olunmasına və ayrılmamış resursların istifadə olunmamasına çalışmalıdırlar.

31B. 3.6 Üzv dövlətlər BTİ-nin müvafiq Tövsiyələri nəzərə alınmaqla, zəng edən abunəçinin xəttinin beynəlxalq identifikasiyası (ZAXİ) haqqında məlumatın təqdim olunmasına çalışmalıdırlar.

31E. 3.7 Üzv dövlətlər keyfiyyətin yaxşılaşdırılması, qoşulma imkanlarının və şəbəkələrin davamlılığının artırılması, rəqabətin stimullaşdırılması və beynəlxalq telekommunikasiyada arabağlantı xərclərinin azaldılması məqsədi ilə telekommunikasiya trafikinin mübadilə olunması üzrə regional məntəqələrin tətbiqinə əlverişli mühit yaratmalıdırlar.

Maddə 4

Beynəlxalq telekommunikasiya xidmətləri

32. 4.1 Üzv dövlətlər beynəlxalq telekommunikasiya xidmətlərinin inkişafına kömək etməli və onların əhaliyə çatdırılmasına şərait yaratmalıdırlar.

33. 4.2 Üzv dövlətlər BTİ-T Tövsiyələrinə maksimum dərəcədə cavab verən geniş spektrli beynəlxalq telekommunikasiya xidmətlərinin qarşılıqlı razılaşma ilə göstərilməsi üçün səlahiyyətli istismar təşkilatlarının hazırkı Reqlament çərçivəsində əməkdaşlıq etməsinə səy göstərməlidirlər.

34. 4.3 Milli qanunvericiliyə əsasən, üzv dövlətlər aşağıdakılar nəzərə alınmaqla, səlahiyyətli istismar təşkilatları tərəfindən BTİ-nin müvafiq Tövsiyələrinə cavab verən qənaətbəxş xidmət keyfiyyətinin maksimum dərəcədə təqdim olunmasına və saxlanılmasına səy göstərməlidirlər:

35. a) bu şəbəkəyə qoşulmaq üçün icazə verilən, texniki vasitələrə və personala ziyan vurmayan son ölkənin qurğularından istifadə edən istifadəçilərin beynəlxalq şəbəkəyə çıxış imkanı;

36. b) istifadəçilərin məqsədli istifadəsi üçün onlara təqdim olunan beynəlxalq telekommunikasiya vasitələri və xidmətləri;

37. c) əhali üçün, o cümlədən hər hansı konkret telekommunikasiya xidmətinin abunəçisi olmayanlar üçün kifayət qədər əlçatan olan telekommunikasiya xidmət növlərindən ən azı biri;

38. d) beynəlxalq telekommunikasiya xidmətlərindən istifadə olunmasına şərait yaradılması üçün, lazım gəldikdə, müxtəlif xidmətlərin birgə fəaliyyət göstərməsi imkanları.

38A. 4.4 Üzv dövlətlər səlahiyyətli istismar təşkilatlarının son istifadəçilərə beynəlxalq rouminq qiymətləri və onlarla əlaqədar müvafiq şərtlər daxil olmaqla, beynəlxalq telekommunikasiya xidmətləri haqqında şəffaf, yenilənmiş və dəqiq məlumatlan vaxtında və ödənişsiz verməsi üçün tədbir görməlidirlər.

38B. 4.5 Üzv dövlətlər ölkəyə gələn istifadəçilərə beynəlxalq rouminqde telekommunikasiya xidmətlərinin qənaətbəxş keyfiyyət səviyyəsində göstərilməsinin təmin edilməsi üçün tədbirlər görməlidirlər.

38C. 4.6 Üzv dövlətlər sərhəd ərazilərində gözlənilməz rouminq xərclərinin qarşısının alınması və onun nəticələrinin yüngülləşdirilməsi məqsədi ilə səlahiyyətli istismar təşkilatları arasında əməkdaşlığa yardım etməlidirlər.

38E. 4.7 Üzv dövlətlər beynəlxalq rouminq xidmətlərinin göstərilməsi üçün rəqabətə kömək etməlidirlər və onlara son istifadəçilərin maraqları nəzərə alınmaqla, rəqabətə davamlı rouminq qiymətlərinin təyin olunmasına imkan yaradan strategiyaların işlənilməsi təkidlə tövsiyə olunur.

Maddə 5

İnsan həyatının təhlükəsizliyi və telekommunikasiyanın prioritetləri

39. 5.1 Fəlakət hallarında olan telekommunikasiya kimi insan həyatının təhlükəsizliyi ilə əlaqədar telekommunikasiya məlumatların ötürülməsi üçün ayrılmaz hüquqa malik olmalı və texniki cəhətdən mümkün olduqda, Nizamnamənin və Konvensiyanın müvafiq bəndlərinə uyğun olaraq və BTİ-T-nin müvafiq Tövsiyələri lazımı qaydada nəzərə alınmaqla, digər telekommunikasiya növlərinə nisbətən mütləq prioritetdən istifadə etməlidir.

40. 5.2 BMT Nizamnaməsinin bəzi müddəalarının tətbiq edilməsi ilə əlaqədar telekommunikasiya məlumatları daxil olmaqla, hökumət telekommunikasiyası texniki mümkün olan yerlərdə Nizamnamənin və Konvensiyanın müvafiq müddəalarına uyğun olaraq və BTİ-T-nin müvafiq Tövsiyələri lazımı qaydada nəzərə alınmaqla, yuxarıdakı 39-cu (5.1) bənddə göstərilənlər istisna olmaqla, telekommunikasiyanın digər növlərinə nisbətən prioritetdən istifadə etməlidir.

41. 5.3 Hər hansı digər telekommunikasiya xidmətlərinin prioritetlərini tənzimləyən müddəalar BTİ-T-nin müvafiq Tövsiyələrində nəzərdə tutulur.

41A. 5.4 Üzv dövlətlər bütün istifadəçilərə, o cümlədən rouminqde olan istifadəçilərə təcili operativ xidmətlərə zənglər üçün istifadə olunacaq nömrə haqqında vaxtında və pulsuz məlumat verilməsini səlahiyyətli istismar təşkilatlarına təkidlə tövsiyə etməlidirlər.

Maddə 5 A
Şəbəkələrin təhlükəsizliyi və dayanıqlılığı

41B. Üzv dövlətlər beynəlxalq telekommunikasiya şəbəkələrindən səmərəli istifadəyə nail olmaq və onlara texniki zərər vurmamaq, eləcə də əhaliyə göstərilən beynəlxalq telekommunikasiya xidmətlərinin razılaşdırılmış inkişafını təmin etmək məqsədi ilə həmin telekommunikasiya şəbəkələrinin təhlükəsizliyinin və dayanıqlılığının təmin olunmasına ayrılıqda və birgə çalışmalıdırlar.

Maddə 5B
Tələb olunmayan kütləvi elektron məlumatlar

41C. Üzv dövlətlər tələb olunmayan kütləvi elektron məlumatların yayımının qarşısını almaq və onun beynəlxalq telekommunikasiya xidmətlərinə təsirini minimuma endirmək məqsədi ilə lazımi tədbirlər görməyə çalışmalıdırlar. Üzv dövlətlərə bu sahədə əməkdaşlıq etmələri təkidlə tövsiyə olunur.

Maddə 6
Tarifin müəyyənləşdirilməsi və hesablaşmalar

42A. Beynəlxalq telekommunikasiya üzrə razılaşmalar

42B. 6.1 Tətbiq olunan milli qanunvericiliyə uyğun olaraq, beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə razılaşmaların şərtləri milli normalara uyğun işlənilmiş kommersiya razılaşmaları və ya hesablaşma məzənnələrinin müəyyən olunması prinsipləri vasitəsilə əldə oluna bilər.

42C. 6.1.1 Üzv dövlətlər beynəlxalq telekommunikasiya şəbəkələrinə investisiya qoyuluşuna və belə telekommunikasiya şəbəkələri üzərindən ötürülən trafik üçün rəqabətə davamlı topdansatış qiymətlərinin müəyyən olunmasına kömək etməyə çalışmalıdırlar.

42D. Hesablaşma məzənnələrinin müəyyən olunması prinsipləri

42DA. Şərtlər

42E. 6.2 Beynəlxalq telekommunikasiya xidmətinin göstərilməsi üzrə razılaşmaların şərtləri milli normalara uyğun hazırlanmış hesablaşma məzənnələrinin müəyyən olunması prinsipləri ilə təyin edilərsə, aşağıdakı qaydalar tətbiq edilə bilər. Bu qaydalar kommersiya sazişlərinin köməyi ilə əldə olunan razılaşmalara tətbiq edilmir.

42F. 6.2.1 Səlahiyyətli istismar təşkilatları bu qarşılıqlı əlaqədə tətbiq edilən hər bir xidmət üçün 1 nömrəli Əlavənin qaydalarına uyğun olaraq və BTİ-T-nin Tövsiyələrini nəzərə alaraq, qarşılıqlı razılaşma əsasında öz aralarında tətbiq olunan hesablaşma məzənnələrini müəyyən etməli və yenidən nəzərdən keçirməlidirlər.

42G. 6.2.2 Əgər digər razılaşmalar mövcud deyildirsə, beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsində iştirak edən tərəflər 1 nömrəli və 2 nömrəli əlavələrdə göstərilmiş müvafiq qaydalara riayət etməlidirlər.

42H. 6.2.3 Səlahiyyətli istismar təşkilatları arasında imzalanmış xüsusi razılaşmalar olmadığı halda, beynəlxalq telekommunikasiya xidmətləri üzrə hesablaşma qiymətlərinin müəyyən olunması və beynəlxalq hesabların təqdim edilməsi ilə əlaqədar istifadə olunacaq pul vahidi aşağıdakı kimi olmalıdır:

Beynəlxalq Valyuta Fondunun (BVF) hazırda bu təşkilat tərəfindən xüsusi algı hüquqları (XAH) kimi müəyyən olunan pul vahidi;

müstəqil şəkildə konvertasiya olunan valyuta yaxud, səlahiyyətli istismar təşkilatları arasında razılaşıdırılmış digər pul vahidi.

42 HA. Tutulan ödənişlər

421. 6.2.4 Müəyyən bir xidmət üçün müştərilərdən tutulan ödənişlər, həmin xidmət üçün istifadə olunan beynəlxalq marşrutdan asılı olmayaraq, bu qarşılıqlı əlaqə üçün prinsipcə eyni olmalıdır. Bu ödəniş müəyyən edilərkən üzv dövlətlər hər bir istiqamətdə eyni qarşılıqlı əlaqə üçün tutulan ödənişlər arasındakı fərqdən yayınmağa çalışmalıdırlar.

42J. Vergi qoyulması

42K. 6.3 Əgər hər hansı bir ölkənin milli qanunvericiliyinə uyğun olaraq beynəlxalq telekommunikasiya xidmətləri üzrə tutulan xərclərə vergi qoyulması nəzərdə tutulursa, o zaman konkret xüsusi hallar üzrə bağlanmış digər razılaşmalar olmadığı halda bu vergi, bir qayda olaraq, hesablan yalnız bu ölkənin müştərilərinə, təqdim edilən beynəlxalq telekommunikasiya xidmətləri üçün qoyulur.

42 KA. 6.4 Xidməti telekommunikasiya

42KB. 6.4.1 Səlahiyyətli istismar təşkilatları Beynəlxalq Telekommunikasiya İttifaqının Nizamnaməsinin və Konvensiyasının qaydalarına və hazırkı Reqlamentə uyğun olaraq, eləcə də qarşılıqlı razılaşmaların əldə olunması vacibliyi lazımı qaydada nəzərə alınmaqla, xidməti telekommunikasiyanın beynəlxalq hesablaşmalara daxil edilməsindən prinsip etibarilə imtina edə bilər. Səlahiyyətli istismar təşkilatları xidməti telekommunikasiyanı pulsuz təmin edə bilərlər.

42KC. 6.4.2 Xidməti telekommunikasiyaya tətbiq edilən ümumi istismar, tarifi müəyyənləşdirilməsi və hesablaşma prinsipləri ilə əlaqədar BTİ-T-nin müvafiq Tövsiyələri nəzərə alınmalıdır.

Maddə 7

Xidmət göstərilməsinin müvəqqəti dayandırılması

7.1 Əgər üzv dövlət Nizamnaməyə və Konvensiyaya uyğun olaraq beynəlxalq telekommunikasiya xidmətlərini qismən və ya bütövlükdə dayandırmaq hüququndan istifadə edərsə, həmin üzv dövlət daha münasib rabitə vasitələrindən istifadə etməklə xidmətlərin müvəqqəti dayandırılması və normal iş şəraitinin gələcəkdə bərpa olunması haqqında Baş katibi dərhal xəbərdar etməlidir.

7.2 Baş katib daha münasib rabitə vasitələrindən istifadə etməklə, bu məlumatı dərhal digər bütün üzv dövlətlərin diqqətinə çatdırmalıdır.

Maddə 8

İnformasiyanın yayılması

57. 8.1 Baş katib daha münasib və səmərəli vasitələrdən istifadə etməklə, beynəlxalq telekommunikasiya xidmətləri ilə əlaqədar təqdim edilən inzibati, istismar və ya statistik xarakterli məlumatları yaymalıdır. Belə məlumatlar BTİ-nin Şurası və ya səlahiyyətli konfransları tərəfindən qəbul edilmiş qərarlara əsasən və BTİ-nin assambleyalarının çıxardığı nəticələr və ya qərarlar nəzərə alınmaqla, qəbul edilmiş Nizamnamə, Konvensiya və hazırkı maddənin müvafiq müddəalarına uyğun olaraq yayılmalıdır. Əgər aidiyyəti üzv dövlətin buna icazəsi olarsa, həmin məlumat səlahiyyətli istismar təşkilatı tərəfindən birbaşa Baş katibə ötürülə bilər, sonra isə Baş katib tərəfindən yayılmalıdır. BTİ-T-nin müvafiq Tövsiyələrini nəzərə alaraq, üzv dövlətlər belə məlumatları vaxtında Baş katibə ötürməlidirlər.

Maddə 8A
Enerji səmərəliliyi / elektron tullantılar

57B. 8.2 Üzv dövlətlərə, enerji səmərəliliyi və elektron tullantılar sahəsində BTİ-T-nin müvafiq Tövsiyələri nəzərə alınmaqla, qabaqcıl təcrübələrin tətbiq edilməsi təkidlə tövsiyə olunur.

Maddə 8B
İmkanlılıq

57D. 8.3 Üzv dövlətlər, BTİ-T-nin müvafiq Tövsiyələri nəzərə alınmaqla, məhdud imkanlı şəxslərin beynəlxalq telekommunikasiya xidmətlərinə qoşulmasına kömək etməlidirlər.

Maddə 9
Xüsusi razılaşmalar

58. 9.1 a) Nizamnamənin 42-ci maddəsinə uyğun olaraq, ümumilikdə üzv dövlətlərə aidiyyəti olmayan telekommunikasiya məsələlərinə dair xüsusi razılaşmalar əldə oluna bilər. Milli qanunvericilikdən asılı olaraq, üzv dövlətlər bu xidmətlərin göstərilməsində maraqlı olan üzv dövlətlərin ərazilərində və ya bu ərazilər arasında beynəlxalq telekommunikasiyaya olan xüsusi tələbatların ödənilməsi məqsədi ilə səlahiyyətli istismar təşkilatlarına və ya digər təşkilatlara, yaxud şəxslərə digər ölkədə xüsusi şəbəkələri, sistemləri və beynəlxalq telekommunikasiya xidmətlərini təşkil etmək üçün icazəsi olan üzv dövlətlər və səlahiyyətli istismar təşkilatları, yaxud digər təşkilatlarla və şəxslərlə xüsusi qarşılıqlı razılaşmalar əldə olunmasına icazə verə bilər və əgər lazım olarsa, bu razılaşmalara riayət edilməsi vacib olan maliyyə, texniki və yaxud istismar şərtləri də daxil edilə bilər.

59. b) İstənilən belə razılaşmalar üçüncü ölkələrin telekommunikasiya avadanlığının istismarına texniki ziyan vurulmamasına yönəldilməlidir.

60. 9.2. Üzv dövlətlər, zərurət yarandığı halda, yuxarıda göstərilən 58 (9.1) bəndinə uyğun olaraq imzalanmış istənilən xüsusi razılaşmaların tərəflərinə BTİ-T Tövsiyələrinin müvafiq müddələrinin nəzərə alınması daim tövsiyə etməlidirlər.

Maddə 10
Yekun müddəalar

61. 10.1 Ayrılmaz tərkib hissəsi 1 nömrəli və 2 nömrəli əlavələr* olan bu Reqlament 2015-ci il 1 yanvar tarixindən qüvvəyə minməlidir və Nizamnamənin 54-cü maddəsinin bütün müddələrinə uyğun olaraq bu tarixdən tətbiq edilməlidir.

62. 10.2 Əgər hər hansı üzv dövlət bu Reqlamentin bir və ya bir neçə müddəasının tətbiqi ilə əlaqədar qeyd-şərtlər edərsə, digər üzv dövlətlər belə qeyd-şərtlər etmiş üzv dövlətlə əlaqələrində həmin müddəaya və ya müddələrə riayət etməyə bilərlər.

Yuxarıda qeyd edilənlərin təsdiqi olaraq, Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü olan dövlətlərin aşağıda adları çəkilən nümayəndələri özlərinin müvafiq səlahiyyətli dövlət qurumları adından bu Yekun Aktlarının bir nüsxəsini ingilis, ərəb, ispan, Çin, rus və fransız dillərində imzaladılar. Mübahisə və ya uyğunsuzluq yarandıqda, fransız dilindəki mətnə üstünlük verilir. Bu nüsxə İttifaqın arxivlərində saxlanılacaqdır. Baş katib Beynəlxalq Telekommunikasiya İttifaqının hər bir üzv dövlətinə təsdiq edilmiş bir nüsxəni göndərməlidir.

* Əlavələr dərc edilmir.

2012-ci il 14 dekabr tarixində Dubay şəhərində hazırlanmışdır.

Beynəlxalq Telekommunikasiya Reqlamenti"nə dair Azərbaycan Respublikasının qeyd-şərtləri

Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransının Yekun Aktlarını (Dubay, 2012) imzalayarkən Azərbaycan Respublikası Hökuməti aşağıdakı hüquqları özündə saxlayır:

1. Əgər İttifaqın üzvü olan hər hansı dövlət Beynəlxalq Telekommunikasiya İttifaqının Nizamnaməsinin, Konvensiyasının və "Beynəlxalq Telekommunikasiya Reqlamenti"nin müddəalarına riayət etməzsə, hər hansı başqa birliklərin və ya üçüncü ölkələrin hərəkətləri Azərbaycan Respublikasının milli suverenliyini pozarsa və ya onun üçün təhlükə yaradarsa, suverenliyini, ayrılmaz hüquqlarını və milli mənafeələrini qorumaq üçün hər hansı müvafiq tədbir görmək;

2. Əgər İttifaqın hər hansı üzvü İttifaqın xərclərinin ödənilməsində iştirak etməzsə və ya İttifaqın başqa üzvlərinin qeyd-şərtləri İttifaqın xərclərinin ödənilməsində Azərbaycan Respublikasının üzvlük haqqı payının artırılmasına və ya başqa maliyyə nəticələrinə gətirib çıxarsa, yaxud onun telekommunikasiya xidmətinin işini birbaşa və ya dolayı yolla təhlükə altına salarsa, öz mənafeələrini qorumaq üçün hər hansı müvafiq tədbir görmək;

3. Beynəlxalq Telekommunikasiya İttifaqının Nizamnaməsində və Konvensiyasında, "Beynəlxalq Telekommunikasiya Reqlamenti"ndə Azərbaycan Respublikasının suverenliyinə birbaşa və ya dolayı yolla təsir göstərə bilən, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olan hər hansı müddəaları özünə münasibətdə qəbul etməmək.